



21:45 - 1394 چهارشنبه 16

## Nardaran hadissinin hquqi v siyasi aspektlrinin thlili" seminar"

Nardaran hadissinin hquqi v siyasi aspektlrinin thlili" seminar 5 yanvarda Tbriz Universitetinin "hriyar" salonunda keirilib

**AranNews- Seminar, Ali Mqaml Rhbrin ofisi v Tbriz Uniwersitetinin Alimlr v Elitalar Mrzjinin tbbs il ba tutub. Beynlxalq hquq zr mllim doktor Hac Nuri, Qafqaz msllri zr ekspert doktor Smdzad v Azrbaycan msllri zr tdqiqat v alim doktor Mtfkkirazad dyirmi masada Nardaran hadislrini hquqi v siyasi ynmdn aradrblar v bu baxmdan ona qiymt veribl**

Beynlxalq hquq zr mllim doktor Hac Nuri Azrbaycan Respublikasnn dindarlara qar son hrktlrinin "mumdnaya insan hquqlar byannamsi", "Qadnlara qar ayr-sekiliyn btn formalarnn lv edilmsi haqqnda Konvensiyas" v Azrbaycan Respublikasnn Konstitusiyasnn maddlri il zidd olduunu bildirib. O lav edib: "Azrbaycan Respublikas .Konstitusiyasnn 47-ci maddsin gr bu lknin hr bir vtndann sz v etiqad azadl haqq vardr Doktor H. Nuri hminin deyib: "Azrbaycan Respublikas Konstitusiyasnda din azadlna tkid olunmudur. Dvlt mld d i dindar fallarndan baqa btn dinlrin nmayndlrin, o cmldn yhudi v xtistian missionerlrin, htta radikal slfi fallarna bu haqq vermidir. ox tssflr olsun ki, i dindar .fallar bu sas hquqdan mhrum edilmidir

O xnn davamnda deyib: "Azrbaycan Respublikas Konstitusiyasnn 48-ci maddsin uyun olaraq hr bir ksin din mnasibi il bal qidsini ifad etmk haqq vardr. Lakin dvlt bu haqq ilrin .".lindn almdr

Tbriz Universitetinin alimi doktor Ruhullah Mtfkkirazad msly hquqi v siyasi baxlarn izah edrk deyib: "Azrbaycan Respublikasnn i dindar fallara v ran slam Respublikas sevnlr qar son hrktini imperialist lkrlrin ran slam Respublikasnn ideologiyasnn v xalis slam dininin dnya xalqlar arasnda yayimasnn qarsn almaq faliyyti v qonu lkrl qar tzyiq proqram .".rivosind dyrldirmk olar

Qafqaz msllri zr ekspert doktor Smdzad d mvzu il bal fikirlini blb. O Azrbaycan dvltinin Nardarann dindar halisin qar hrkt metodunu, hseyniyd toplaaraq ibadt v zadarlqla mul olan dindarlara hcumunu pislyib. Ekspert, Azrbaycan dvltinin daxili v xarici sahlrd din .siyastlri d aqlayb

.Doktor Smdzad Nardaran iliyin bazas, rnk v ruh balayan bir mntq adlandrb Ekspert xnn davamnda Azrbaycan dvltinin mumi hrktlri yumaq v srt proqramlar olmaqla iki sahd olduunu qeyd edrk onlar thlil edib, yumaq proqram rivosind anti-din qanunlar qbul etmk, dini faliyytlri mhdudladrmaq, hkumt v kvazi-hkumt qurumlarn tkilatlandrmaq, srt v repressiya proqram rivosind is hbs v ignc olduunu, lakin btn bunlarn .uursuzluqla ntichnciyini qeyd edib

Doktor Smdzadnin szlrin sasn, Azrbaycann xsusi polis qvvlrinin rbin rfsind Nardaran qsbsin hcumu qabaqcadan hazrlanm bir senari sasnda v islamlarn faliyytin bir dflik son .qoymaq v onlar mhv etmk mqsdil hyata keirilib

Ekspert, he bir xbrdarlq olunmadan v danqlar aparmadan bir qrup imam Hseyn () .zadarna hcum etmyi qbuledilmz v qeyri-pekar hrkt adlandrb

.Qeyd edk ki, seminarda itirak edn alim, tdqiqat v mtxssislr sonda byanat qbul etdiril .Byanatn mtqi aadak kimidir

**Tbriz Universitetind keiriln "Nardaran hadissinin hquqi v siyasi aspektlrinin thlili"**

## seminarnn BYANATI

nna lillahi v inna ilahi raciun  
ox heyiflr olsun ki, hidlr Srvri mam Hseyinin () rbini rfsind Azrbaycan Respublikasnn  
thlksizlik v DN-nin xsusi polis qvvlri ncdn planladrlm v shnldirilmi bir mliyyatla namaz  
qldqlar v zadarlqla mul olduqlar halda dindarlara hcum etmi, onlara qar alaq rftar etmidir.  
Onlar 5 nfr dindar hid etmi, bir oxlarn yaralam v ya hbs edrk namlum yer aparmdr.  
Bundan lav, Iknin mxltif hrlnrnd geni kild dindarlar saxlanm, Nardaran halisini hyatn n  
minimum insan haqlarndan v btn xidmtlrdn mhrum edilmidir. Hazrda da dvlt trfindn  
onlara qar n iddtli mhdudiyylrin icra edilmsi mvzusu izlnmkddir. Bu ac hadisni bir ne

:aspektdn thlil etmk mmkndr

Mnviyyat v dinl mbariz etmkd on illiklrdn sonra Atatrk v Rzaxan lgsn qaytm Azrbaycan .1  
dvlti anlasn ki, tzyiq v repressiya xalqn etiraz lsini qsa bir mddt yatra bilr, lakin kl altnda

.qalm bu kz bir gn bu rejimi, Phlvi, Mbark, Bin li rejimlri kimi yandrb, mhv edck  
Azrbaycan dvltinin dindarlara tzyiqi, o cmlndn mscidlri datmaq, hicab qadaas, islamlarn .2  
hbsi v son vaxtlar Dini Qurumlarla zr Dvlt Komitsidn lisensiya almayan dini qruplarn  
faliyytlrinin yasaqlanmas, yaxud Iknin universitetlridn sifarili ilahiyat drslri olduunu  
deyrk, xarici Iklrd thsil alm din tlblrinin faliyytlrinin glnc kild qadaan edilmsi dvltin  
dindarlardan qorxmasnn ox drin olmasn gstrir. Sz gedn tzyiq v repressiyalarla yalandan  
terrorizml v ekstremizml mbariz donu geyindirils d tzyiq v sxdrmalar artdqca xalqn srt

.reaksiyas da artacaq

Zahirn, milli thlksizlik naziri Eldar Mahmudovun tutduu vzifdn knarladrlmas, bir ne .3  
MTN rsmisin qar z vzifsindn sui-istifad, tkfiri qruplarn Suriyaya gndrilmsin kmk etmk,  
korrupsiya kimi ittihamlarn irli srlmsi, "Mslman Birliyi Hrkat"na qar son hrktlrin, Nardaran  
ilrinin su, qaz, iq, internet sosial-iqtisadi blokadaya alnmasnn, be nfrin hid olmasnn,  
onlarla dindarn hbs edilmsinin planlarnn czlmasna sbb olmudur. Btn bunlar vahimiy dm

.hakimiyyt v repressiya arasnda bir nv balans v tarazlq yaratmaq mqsdil planladrlmdr  
Azrbaycan dvlt medias v rsmilrinin bir trfdn ilri ekstremis v terroru kimi qlm vermlri, .4  
digr trfdn d vhavi-slfi qruplarnn faliyytlrin gz yummalar, Azrbaycan n ox thlkli hesab  
.olunur, dvltin shv v thlkli siyastlridir. Yalan iddialar dzltmk mumi fikr znz srya bilmzsiniz  
Aydndr ki, Nardaran hadissi hamdan ox slam Iklrl n ox dmnilik edn sionist rejimi v .5  
Amerikan sevindirir. Azrbaycan islamlarn zifltmk, qonu v mslman olan ran-Azrbaycan  
mnasiblrinin korlamaq dmnin sas strategiyalarndan hesab olunur. Ona gr d ran slam

.Respublikasn ittihamlandrmaq, ikitrfli mnasiblri korlamaq bu strategiyaya xidmt edir  
rann Bakdak sfirliyinin passiv hrkti v byanat ox tssf dourur. Bel xr ki, xarici siyast .6  
sisteminde "mslhi dnmk" btn prinsiplr hakim bir prinsipdir v hr hadis olursa olsun istr  
Mina facisi, istr AB rsmilrinin ran mtmadi thdidlri, istr Trkiy prezidentinin ran prezidentin  
qar nzaktsizliyi, istr Nardaran hadisli v s. xarici siyast aparat z siyastini "grginliyi aradan  
qaldrmaq" prinsipi zrind kklmidir. rann Bakdak sfirliyi Azrbaycan dvltinin vhi hrktlrinin,  
Ikmiz qar planl surtd media tzyiqlrini mhkum etmdn byanat verrk (hidlr n yox) hlak  
olanlar n Allahdan balanmaq dilmk, digr Iklrin daxili ilrin qarmama bildirmk, dost v qarda

.Iklr n gnbgn artan thlksizlik arzu etmk kifaytlndi

Bel hadislrd Iknin siyasi, mdni v dini elitas regional v beynlxalq bhrnlardan dqiq mlumat  
olmal, onlara qar mvqe tutmal, "ran xalq v hkumtinin mzumlara qar tfavtsz" olmas

.bhsinin yaranmasna icaz vermmlidir

Yuxarda qeyd olunanlar nzh alaraq, Azrbaycan dvlt polisinin vhi hrktini mhkum etmk  
:yana, bu dvldn tlb edirik

z xalqnn sas hquqlarna hrmtl yanamaqla dindarlarn qanuni istk v tlblrin diqqt etsin,  
dmnin mkirli planlarndan agah olub, z qanuniliyini sual altna salmam, bu siyasi  
.batlaqdan xsn

Azrbaycan dvlti tez bir zamanda din leyhin qbul etdiyi qanun v mhdudiyylri dayandrsn v

z mslman xalq il uzlasn. Bilsin ki, xalqa qar zorak hrkt, onu sxdrmaq v repressiya siyasti .faydaszdr v xalqla dmnilik etmyin aqibti yax deyil Anti-ran siyastlri v rana qar sassz ittihamlar drhal dayandrlsn. ran slam Respublikas Azrbayacan xalq n yax himayi v dayaq olduunu dfirl sbut etmidir. Qaraba mharibsi zaman Azrbaycan dvlti v xalqna yardmlar, ermnilrin hrktlrini mhkum etmk v onlar ial adlandrmaq buna n gzl sbutdur. Aydndr ki, ranla dostluq Azrbaycann thiksizlik v .sabitliyini tmin edir ran slam Respublikasnn XN-nin Azrbaycann mslman xalqn dstklmk mqsdil Nardaran .hadissi bard I gtrmyi z gndliyin salmas zruridir